

# Zəmanə uşaqları haqqında adı həqiqətlər

Zaman uşaqları, necə deyərlər, tumarlayır və tumarlaya-tumarlaya onların dünyaya münasibətini dəyişir. Zəmanə uşaqlarının tipologiyasında da yeni çalarlar



Hikmət ƏLİZADƏ,  
BDU-nun professoru

qaynaqlanır. Psixologiyada və sosial pedaqogikada uşaqların tipologiyası yeni məsələdir. Onların təsnifatı sistemli araşdırılmasa da müxtəlif uşaq tipləri ayırd edilir. Psixopedaqoji aspektdə aşağıdakı uşaq tipləri xüsusilə aktualdır:

- akselerant, referent və intanfil uşaqlar;
- qaćqın uşaqlar;
- yetim uşaqlar;
- risk qruplarına daxil olan uşaqlar;
- istedadlı uşaqlar....və s.

Lakin, bununla belə, qeyd etmək lazımdır ki, ayırd edilən uşaq tiplərindən hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Tərbiyə prosesində bu xüsusiyyətlər zəruri surətdə nəzərə alınmalıdır. Lakin sosial psixologiyada və sosial pedaqogikada bu məsələlər hələ mahiyyətcə tam öyrənilməmişdir.

Müasir şəraitdə müxtəlif tip uşaqların tərbiyəsi





metodikası elmi-praktik baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu metodika, ilk növbədə, tərbiyə nəzəriyəsinin başlıca prinsiplərini əks etdirir. Lakin onun özünəməxsus xüsusiyyətləri də vardır. Sosial tərbiyə metodikası uşaqların psixoloji xüsusiyyətlərini nəzərə almaqla differensial yanaşma konsepsiyasına əsaslanır və bu konsepsiyanın uğurları zəminində inkişaf edir.

Vaxtilə gənclərin bir ölçüsü olub, - onlar hər şeydə ata-baba qaydalarına əsaslanardılar. "Atam deyərdi ki..." bu deyim ən tutarlı sübut idi. Uşaqlar ata-babaların, eləcə də müəllimlərin öyünd-nəsihətlərini qulaq sırgası kimi yadda saxlayar və onlara əməl edərlər. Adamların davranışını bilavasitə adət-ənənələri qoruyub saxlayan rituallara təzim olunardı. Lap indinin özündə də yaşlılar çox vaxt "zəmanə uşaqlarının" - gənclərin davranışını və rəftar ədası ilə barışmayanda ciyinlərini çəkirlər: "Övvəllər belə olmayıb", "Biz belə görməmişik", - deyirlər. Hər dövrün öz "zəmanə uşaqları" olub. Yaşlılar çox güman ki, bütün dövrlərdə həmişə zə-

manə uşaqlarından təəccüblə danaşırlar və təbii ki, bu kəlmələri çox vaxt kinayə ilə vurğulayırlar. Ancaq zəmanənin həmişə öz nəbzi olub və görünür, zəmanə uşaqları məhz bu möcüzəli nəbzi bəzən sadəlövlüklə olsa da, daha tez tuturlar.

Məşhur Amerika etnoqrafi və psixoloqu M.Mid bəşər tarixində üç mədəniyyət tipini ayırd etmiş və nəsillərin qarşılıqlı münasibətlərini bu baxımdan təhlil etmişdir. Bu mədəniyyət tipləri aşağıdakılardan ibarətdir:

1. Postfiqurativ mədəniyyət;

2. Konfiqurativ mədəniyyət;

3. Prefiqurativ mədəniyyət.

Postfiqurativ mədəniyyətdə uşaqlar başlıca olaraq öz sələflərindən öyrənirlər. Mədəniyyətin bu tipi üç nəslin - baba-nənə, ata-ana və uşaqların qarşılıqlı əlaqəsinə söykənir. Patriarxal ailədə məhz onlar nəsillərin varisliyi üçün əlverişli zəmin yaradır.

Konfiqurativ mədəniyyətdə həm uşaqlar, həm də yaşlılar hər şeydən önce özlərinin həmyaşıldarından, prefiqurativ mədəniyyətdə yaşlılar həmçinin uşaqların-

dan öyrənirlər.

Təsvir etdiyimiz mədəniyyət tipləri bir-birindən zaman ölçülərilə seçilirlər.

Postfiqurativ mədəniyyətin köklü qaynaqları keçmiş zamanla şərtlənir. Keçmiş zaman onun üçün Demoklun qılıncıdır, ata-babaların sözü-söhbəti qanundur, uşaqlar onların öyünd-nəsihətləri ilə oturubdururlar. Onların qarşılıqlı münasibətləri adət-ənənələrlə müəyyən olunur.

Konfiqurativ mədəniyyət mahiyyətcə indiki zaman ölçülərini əks etdirir. Bu axarda keçmiş zaman, onun adət-ənənələri postfiqurativ mədəniyyətdə qanun kimi səslənən rituallar yeni müstəvidə dəyərləndirilir. İctimai təcrübədə bütün aydınlığı ilə dərk olunur ki, təkcə əvvəlki nəsillərin təcrübəsinə arxalanmaqla cəmiyyətin elmi-texniki və sosial inkişafının təmin olunması mümkün deyil. Cəmiyyət haqqında indiki zamanın uğurlarına söykənən yeni meyllər əmələ gəlir, bərqərar olur.

XX əsrдə ailədə köklü dəyişikliklər baş vermişdi, miqrasiya prosesləri genişlənmiş, əhali ölkə daxilində ➤



kənddən şəhərə üz tutmuş və yaxud bir ölkədən başqa ölkəyə köçmüsdür. Bunun nəticəsində iki nəsildən - ata-ana və uşaqlardan ibarət nuklear ailələr sürətlə inkişaf etmişdi. M.Midin fikrincə, nuklear ailə miqrasiya şəraiti üçün tipik ailədir. Nuklear ailədə nənə-babaların birbaşa təsiri öz-özünə aradan qalxır, bu kökdə bütün qohumluq əlaqələri bu və ya digər dərəcədə zəifləyir, ailədə uşaqların da sayı azalır, ata ilə yanaşı ana da ictimai istehsalın müxtəlif sahələrində çalışır. Bu şəraitdə uşaqların ünsiyyət tələbatının təmin olunmasında küçə qruplarının həmyaşid uşaqların rolü artır. Bu konfiqurativ mədəniyyətin aktuallaşmasını şərtləndirir.

Gələcəyə yönüm isə prefigurativ mədəniyyətin əsasını təşkil edir. Cəmiyyət təkcə keçmiş və indiki zaman ölçüləri ilə yaşaya bilməz. Onun inkişaf meylləri həm də gələcəyə arxalanmalıdır. Gələcək isə qeyri-müəyyən olur, proqnozlara əsaslanır. Təsadüfi deyildir ki, prefigurativ mədəniyyətdə elmi proqnozlar artıq elmi əhəmiyyət kəsb edir. Bütün digər sahələrlə yanaşı

olaraq məktəbin, təhsilin inkişaf meylləri proqnozlaşdırılır. Təhsil ölkənin prioritet sahəsi, uşaqlar isə gələcəyi sayılır. Uşaqlara münasibət köklü sürətdə dəyişir. “Böyük-kiçik münasibətlərində” yeni cəhətlər əmələ gəlir, təkcə kiçiklər böyük-lərdən öyrənimirlər, həm də böyükler kiçiklərə qulaq asırlar, dialoq və diskussiya bu münasibətlərdə daha çox istifadə olunan metodlara çevrilir.

Konfiqurativ mədəniyyətlə prefigurativ mədəniyyətin qovşağında “zəmanə uşaqları” peyda olub pərvazlanır. Keçən əsrədə bu fenomen “atalar-oğullar”, “analar-qızlar”, “qaynanalar-gəlinlər” və s. problemlər kimi yadda qaldı. Bu gün də həmin məsələ nəsillərarası münasibət məsələsidir. Lakin keçən əsrədə, xüsusilə 50-60-cı illərdən etibarən onun kontekstində yeni bir yönüm bütün aydınlığı ilə nəzərə çarpmağa başlayıb: zamanın inkişaf meylləri uşaqların psixi inkişafında bilavasitə əks olunur. İki əsrin - XX və XXI əsrlərin qovşağında da zaman öz insan ölçüləri ilə fərqləndi, bu gün də fərqlənir. Əgər keçən əsrin 60 və

ya 70-ci illərin öz zəmanə uşaqları olubsa, 80 və 90-ci illərin öz zəmanə uşaqları, bu günün isə öz zəmanə uşaqqarı yetişib. 60-cı illərdə zəmanə uşaqlarının “bazar iqtisadiyyatı” barədə adı təsəvürü də olmayıb. 90-cı illərin zəmanə uşaqları isə bazar iqtisadiyyatının nə demək olduğunu artıq öz ailələrinin gündəlik güzəranının sehrində hiss ediblər, bu gün isə, necə deyərlər, onun içərisində onun qanunları ilə yaşayırlar.

Zəmanə uşaqlarının psixoloji siması elə bu kökdə yeni xüsusiyyətlərlə seçilir. Müasir uşaqların böyük əksəriyyəti çətinlik görməyiblər və bənzərsiz uşaqlıq ömrünü ata-ana qayğısında gen-bol yaşayırlar. Təsadüfi deyildir ki, bu gün, hər şədən önce, uşaqların məhz tələbat-motivasiya sahəsində köklü qəyişikliklər baş verir. Bir misalı müxtəlif dövrlər müstəvisində müqayisə edək: Vaxtilə qız uşaqları əski gəlinciklərlə oynayırdılar, bu gəlincikləri bəzən öz əlləri ilə düzəldirdilər, onları milli naxışlarla bəzəyirdilər və qədrini bilirdilər. İndi isə uşaqlar üçün səxavətlə bahalı xarici oyuncاقalar alınır.



Oyuncaqlar çox vaxt uşaqların maraqlarına uyğun olmur, nəticədə uşaq oyuncaqla 1-2 gün oynadıqdan sonra onu bir tərəfə tullayır.

Yaş artdıqca uşaqların tələbat sahəsi də genişlənir. Videomaqnitafonlar, motorollalar, yapon televizorları, Mersedes maşınlar, kompüterlər, internet, sosial şəbəkələr ... onları daha çox özünə cəlb edir.

Psixoloqlar yeniyetmə və gənclərin tələbatlarını öyrənərkən maraqlı faktlar müəyyən etmişlər. Onlar qızlardan soruşmuşdular ki, gəlin köçəndə valideynlər öz qızlarına nə kimi cehiz versələr, gəlin özünü xoşbəxt sayar? Etik mülahizələrə görə sual birbaşa deyil, dəyişisi tərzdə verilmişdi. Ancaq aydın məsələ idi ki, məqsəd respondentin (suala cavab verən qızın) özünə cehiz kimi nə seçəcəyini müəyyən etmək idi. Qızlar cehiz kimi o qədər dəbdəbəli şeylər qeyd etmişdilər ki, bu dəmdəsgah onların analarının ağlına belə gəlməzdi.

Zəmanə uşaqları ilə öz analarının kasib cehizi haqqında söhbət edəndə, onlar çıyılörünü çəkirlər, ağızlarını büzürərlər. Qızın gərək yaxşı

cehizi olsun - oğlanlar da bu fikirdəirlər. Onlar çox güman ki, bu birmənalı, ancaq sərt qənaətlərində elə özlərinin gələcək həyat yoldaşlarını nəzərdə tuturlar. Bu ölçülərlə də “varlı qızları” onlarla, yüzlərlə gözəl-göycək qızın içindən çox vaxt ovçu sərrastlığı ilə ayırbəşəcir, sevib-seviləmdən ailə qururlar; mənəvi dayaqları “şeylər dünyası” əvəz edir, “atanın var-dövləti” onların həyat uğurları kimi qiymətləndirilir -məqsədli nikahlar belə əmələ gəlir. Boşanmacların sayının çoxalmasının səbəblərini də burada axtarmaq lazımdır. Bu günün uşaqlarını artıq öz ata-analarının yaşadıqları həyat tərzi təmin etmir. Xəyalalanda onların çoxu valideynlərindən daha yaxşı yaşamaq istəyirlər. Bu, təbiidir, bu onların haqqıdır, lakin məqsədli nigahla yaxşı yaşamaq olarmı? Belə nigahlar əksər halda uğursuzluğa düşür olur. Amma....boşanmanın biz uğursuzluq kimi qiymətləndiririk, bəs onlar? Vaxtilə qızın boşanıb ata evinə qayıtması ölümə bərabər hadisə kimi qiymətləndirilirdi. İndi isə necə, görəsən gənc oğlan və qızlar boşanmanın necə qiy-

mətləndirirlər?

“Zəmanə uşaqları”nın peşə sənətlərində də bu cəhət aydın nəzərə çarpır. Onlar “adi” ali məktəbləri artıq bəyənmirlər, prestijli universitetlərə daxil olmaq üçün nələr etmirlər?! Sənətlər isə populyarlığı baxımından dəyişməyə başlayıb, indi müğənnilik, bəstəkarlıq, prodüsserlik, aparıcılıq, şoumenlik, modelyerlik, mühafizəcilik və s. prestijli peşələrə çevriliblər.

Bu faktları izah etmək çətin deyildir. Tədqiqatlar göstərir ki, “zəmanə uşaqları” özlərinə keçmiş həmyaşıdlarından fərqli olaraq yeni ölçülərlə yanaşırlar. Psixoloqlar bu yaxılarda, məsələn, müasir yeniyetmələrin təlim motivlərini öyrənmişlər. Müəyyən edilmişdir ki, artıq bugünkü uşaqlar özlərinin əvvəlki həmyaşıdları kimi düşünmürlər, onların təlim motivlərində özünütəsdiqetmə, özünütəkmilləşdirmə meylləri artıq xüsusi yer tutur.

40-50-ci illərin yeniyetmələri özlərinin təlim motivlərini izah edərkən belə cavab verirdilər: “Ona görə oxuyuram ki, Vətənə lazımlı olum”, “oxumaq bizim ölkə qarşısında vəzifəmizdir”, ➤



“Riyaziyyatı bilməsən, yaxşı təyyarəçi ola bilməzsən”. Müasir yeniyetmələr isə eyni suallara öz mənafeləri axarında belə cavab verirlər: «Heç kəsdən geri qalmaq istəmirəm», «Qiymətin nə qədər yaxşı olsa, özünü bir qədər inamlı və sakit hiss edərsən», «Nə qədər yaxşı qiymət alsan, müəllimlər sənə bir o qədər yaxşı münasibət bəsləyərlər».

Eyni suallara müxtəlif cavabların müqayisəli təhlili göstərir ki, müasir yeniyetmə üçün başlıca sərvət onun özüdür, buna görə də onun təlim motivlərində birinci yeri özünütəsdiqetmə, özünüreallaşdırma, özünüñiñ-kişaf cəhd tutur.

Özünütəsdiqetmə meyli... “Zəmanə uşaqlarının” nəinki yoldaşları, həm də valideyn və müəllimlərlə münasibətlərində də bu cəhət bütün aydınlığı ilə nəzərə çarpir. Onlar insan münasibətlərinə son dərəcə həssasdırlar. Psixoloji və pedaqoji tədqiqatlarda bu cəhət həmişə özünü aydın şəkildə göstərir: bir tədqiqat zamanı böyük məktəblilərin düzlük haqqında anlam səviyyəsi öyrənilmişdir. Müəyyən edilmişdi ki, onlar nəinki

düzlüyü dəqiqliyi səciyyələndirir, həm də əxlaqi keyfiyyət kimi yüksək qiymətləndirirlər. Lakin eyni zamanda böyük məktəblilərin çoxu müəllim və valideynləri aldatmağı mümkün hesab etdiklərini bildirmişlər. Zaman uşaqları dəyişə bildiyi kimi münasibətləri də dəyişə bilir. Yəqin ki, müəllim və valideyni aldatmağa cəhd edənlər keçən əsrin 60-cı illərdə də olub, amma fikrimizcə, onların sayı çox az olub.

XXI əsrin astanasında ölkəmizdə kompüter texnologiyasından istifadə sürətləndi. Bu gün artıq demək olar ki, hər bir məktəbli internetdən istifadə etməyi bacarır. Müasir mobil telefonlar isə sosial şəbəkələrin istifadəçilərinin sayını artırmışdı. Bu gün təhsildə də kompüterlərdən faydalananır. Elə pandemiya dövründə onlayn dərslərin, distant təhsilin tətbiqi bu fikirləri təsdiq edir. Şagirdlərin kompüter bacarıqları bu dərslərin keçilməsinə imkan verdi.

Yeni kompüter texnologiyaları dünyani İnternet adlanan əzəmətli elektron şəbəkə vasitəsilə birləşdirir.

Elektron auditoriyaların əmələ gəlməsi məktəb tarixində qeyri-adi hadisədir. Kompüter konsepsiyasının önemli psixoloji həqiqətləri var. Bu psixoloji həqiqətlər sahəsində, ilk növbədə, necə deyərlər, kompüter praktikasının effektivliyini şərtləndirən kompüter vərdişləri fenomenini qeyd etmək lazımdır. Kompüter praktikasının idrak strategiyası son dərəcə aktualdır. Kompüter programlarının səmərəliliyi bilavasitə bu strategiyanın sehrində həll edilir.

Lakin, kompüterin, internetin və sosial şəbəkələrin genişlənməsi müsbət meylərlə yanaşı mənfi fəsadlara da yol açır. Internet klublarında, o cümlədən telefonlar ilə saatlarla oyun oynayan uşaqları kim görməyib? Bəli, uşaqlarda kompüterə, internetə aludəcilik formalışdır. Buna bir sıra hallarda valideynlərin özləri şərait yaradırlar. Müxtəlif ailələrdə hətta kişik (2-3) yaşı uşaqların sakit olması üçün onun telefonda müəyyən oyunlarla başını qatan valideynlərə kim təsadüf etməyib? Hətta bəzən valideynlər bunu bizim yanımızda, bizimlə rahat söhbət etmək üçün ➤



ediblər. Maraqlısı isə odur ki, bir tərəfdən uşağın başını qatmaq üçün ona telefon verilir, internetdən istifadəyə imkan yaradılır, digər tərəfdən isə uşaqların internetə aludəciliyindən şikayət edilir, onun zərərlərindən danışılır.

Görəsən, internetdən istifadə doğurdanmış zərərlidir? Bu barədə müxtəlif səviyyələrdə söhbətlər gedir, internetə aludəciliyin nəinki fiziki cəhətdən, hətta psixoloji baxımdan ziyanlarından danışılır. Amma bu gün bəlkə də hamı internetin əsrarəngiz imkanları qarşısında acizdir, bütün uşaqlar, hətta böyükəklər də bu əsrarəngiz sehrin tilsiminə düşərək, boş vaxtlarında internetdən, sozial şəbəkələrdən istifadə edirlər. Bu meyl onsuz da ailədaxili münasibətlərin zəiflədiyi nuklear azuşaqlı ailədə ailə üzvlərinin “yadlaşmasını” sürətləndirir.

İndi dünya IV sənaye inqilabı ərəfəsindədir. İlk üç sənaye inqilabı təxminən 100 il fasılə ilə baş vermişdi. Dördüncü sənaye inqilabına keçid birmənalı olaraq kompüter texnologiyasının inkişafı ilə bağlıdır. Bu inqilab biotexnologiya və nanotex-

nologiyanın tətbiqini, Kvant kompüterlərinin tətbiqi ilə əvvəllər mümkün olmayan həcmidə məlumatların kompüterlərə toplanmasını, süni intellektin inkişafını, robotların tətbiqini, iqtisadiyyatda insan amilinin rolunun minimum həddə qədər aşağı düşməsini, sahibkarların iştehsala qoyduqları xərclərin azalmasını, məhsuldarlığın artmasını və s. özündə ehtiva edir. Nəticədə insanların həyat fəaliyyətinin məzmunun tamamilə yenilənməsi bir çox peşə və ixtisasların tamamilə yoxa çıxması, insanların qabiliyyətinin texnologiyanın tətbiqi ilə ölçülməsi, texnoloji qabiliyyətlərin daha önəmli əhəmiyyət kəsb etməsi gözlənilir.

Məsələnin belə qoyuluşu dərsdə kompüter texnologiyasının daha geniş tətbiq olunmasını tələb edir. Artıq birmənalı olaraq hamiya aydınlaşdır ki, cəmiyyətin gələcək inkişafı kompüter texnologiyasının tətbiq imkanları ilə bağlıdır. Təkcə təhsil sistemində deyil, cəmiyyət həyatının bütün sahələrinə kompüter texnologiyaları nüfuz edir.

Belə məlum olur ki, biz uşaqlara kompüter texnologiyalarında daha yaxşı istifadə etməyi öyrətməliyik.

Bir tərəfdən kompüter texnologiyasının ziyanlarından, digər tərəfdən onun zəruriliyindən danışılır. Müasir dövrdə biz belə bir dilemma qəşisindəyiq. Bir tərəfdən uşaqlara kompüter texnologiyasından daha yaxşı istifadə etməyi öyrənməsinə şərait yaratmalıyıq, digər tərəfdən bu texnologiyalara aludəciliyin fiziki, psixoloji ziyanlarından, o cümlədən cəmiyyətdə insanların “yadlaşmasına” aparmasını vurğulayıraq. Zəmanə uşaqları bu gün bu dilemma içərisində böyüyürələr. Burada çox diqqətli olmaq lazımdır. Vaxtilə insanlar arasında münasibətlərin nə qədər isti olduğu hələ yaddan çıxmayıb, indi isə bu münasibətlərdə biganəliyin artma təhlükəsi çoxalır. Elə etmək lazımdır ki, bir neçə ildən sonra zəmanə uşaqlarının tipologiyasında “biganə uşaqlar” tipini ayırd etməyək. Bunun yollarını axtarmalıyıq.